

## MÜSTƏQİL AUDİTORUN HESABATI

### “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə

Biz, “PAŞA Həyat Sığorta” ASC-nin 31 dekabr 2013-cü il tarixinə balans, mənfəət və zərər, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında maliyyə hesabatlarının auditini apardıq.

#### *Maliyyə hesabatları üzrə rəhbərliyin məsuliyyəti*

Rəhbərlik göstərilən maliyyə hesabatlarının "Milli Mühasibat Uçotu Hesabatı Standartları"na uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi üzrə məsuliyyət daşıyır. Bu məsuliyyətə firıldaqqılıq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli səhvlər olmayan maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarətin təşkili, tətbiqi və saxlanması; müvafiq uçot siyasətinin seçilməsi və tətbiqi; və müəyyən şəraitə münasib olan uçot ehtimallarının müəyyən edilməsi daxildir.

#### *Auditorun məsuliyyəti*

Bizim vəzifəmiz apardığımız audit əsasında həmin maliyyə hesabatları üzrə rəy ifadə etməkdir. Biz auditin beynəlxalq audit standartlarına uyğun aparmışıq. Bu standartlar bizdən etik normalarına riayət etməyi və auditin planlaşdırılması və aparılmasını maliyyə hesabatlarında əhəmiyyətli səhvlərə yol verilmədiyinə kifayət qədər əmin olacaq tərzdə həyata keçirməyi tələb edir.

Auditə maliyyə hesabatlarında göstərilən məbləğlər və açıqlamalar barədə audit sübutunun əldə edilməsi üçün prosedurların həyata keçirilməsi daxildir. Seçilmiş prosedurlar, eləcə də firıldaqqılıq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq, maliyyə hesabatlarının əhəmiyyətli səhvlər riskinin qiymətləndirilməsi auditorun mühakiməsindən asılıdır. Tərəfimizdən risklər qiymətləndirilərkən audit prosedurların işlənilməsi hazırlanması məqsədilə Cəmiyyətin maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsinə aid olan daxili nəzarət elementləri nəzərə alınmış, lakin bu zaman Cəmiyyətin daxili nəzarət sisteminin səmərəliliyi haqqında rəy bildirmək məqsədi güdülmür. Auditə, həmçinin, tətbiq edilmiş uçot prinsiplərinin və rəhbərlik tərəfindən edilmiş mühüm ehtimalların qiymətləndirilməsi, o cümlədən ümumilikdə maliyyə hesabatlarının təqdim edilməsi üzrə qiymətləndirmənin aparılması daxildir.

Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu rəyimizin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.

#### *Rəy*

Bizim fikrimizcə, təqdim edilən maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından Cəmiyyətin 31 dekabr 2013-cü il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini "Milli Mühasibat Uçotu Hesabatı Standartları"na uyğun olaraq düzgün əks etdirir.

*Müstəqil auditorun hesabatı 18.03.2014-cü il tarixdə eyni qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir. Bunlardan biri sifarişçi-təsərrüfat subyektiyə, ikincisi isə “Kaspian Konsaltinq” Auditor Şirkətində saxlanılır.*

**Kaspian Konsaltinq Auditor Şirkətinin  
Direktoru**

**Auditor**



**E.A. Abasov**

**E.T. Abdinova**

**Azərbaycan Respublikasının**  
**Maliyyə Nazirliyinin**  
**5 dekabr 2008-ci il**  
**İ-125 №-li əmri ilə təsdiq edilmişdir.**

**Forma № 1S**

**SİĞORTAÇININ (TƏKRARSİĞORTAÇININ) VƏ HÜQUQİ ŞƏXS SİĞORTA BROKERİNİN**  
**MÜHASİBAT BALANSI (rüblük və illik)**

Sığortaçının (təkrarsığortaçının ) və ya sığorta brokerinin adı: **" PAŞA Həyat Sığorta " ASC**

Hesabat dövrü : 2013-cü il

<b>A K T İ V L Ə R</b>	<b>İlin əvvəlinə</b>	<b>Hesabat dövrünün sonuna</b>
<i>manatla</i>		
<b>I. UZUNMÜDDƏTLİ AKTİVLƏR</b>		
<b>Torpaq, tikili və avadanlıqlar</b>	299817,47	395240,83
<b>Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması</b>		
<b>Daşınmaz əmlaka investisiyalar</b>		
<b>Qeyri-maddi aktivlər</b>	31526,53	28538,22
<b>Təxirə salınmış vergi aktivləri</b>		
<b>Uzunmüddətli debitor borcları</b>		
<b>Uzunmüddətli maliyyə aktivləri:</b>		
dövlət qiymətli kağızları		
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri		
<b>İştirak payı metodu ilə uçota alınmış investisiyalar</b>		
<b>Təsisçi və ya səhmdarlarla hesablaşmalar</b>		
<b>Sair aktivlər</b>		
<b>Cəmi uzunmüddətli aktivlər</b>	331344,00	423779,05
<b>II. QISAMÜDDƏTLİ AKTİVLƏR</b>		
<b>Ehtiyatlar</b>		
<b>Debitor borcları:</b>	1545594,37	3363831,55
birbaşa sığorta üzrə	822550,97	2360445,90
<b>təkrarsığorta əməliyyatları üzrə :</b>	0	44468,88
- təkrarsığortaçı üzrə		44468,88
- təkrarsığortalı üzrə		
asılı təşkilatlar üzrə		
büdcə üzrə		
iddia tələbləri üzrə		
işçi heyəti üzrə		
sığortalılara verilən borclar üzrə		
sair debitorlar	723043,40	958916,77
<b>Pul vəsaitləri və onların ekvivalentləri:</b>	27678647,25	47356260,61
kassa	3592,12	10231,86
hesablaşma hesabı	3372395,01	6919771,17
valyuta hesabı	209,94	2994,98

depozit hesablar	24291123,13	40401835,56
sair pul vəsaitləri	11327,05	21427,04
<b>Qısamüddətli maliyyə aktivləri:</b>	0	0
dövlət qiymətli kağızları		
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri		
<b>Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı:</b>	841568,71	429769,8
həyat sığortası sahəsi üzrə	841568,71	429769,8
qeyri-həyat sığortası sahəsi üzrə		
<b>Sair qısamüddətli aktivlər:</b>	146269,40	161304,92
gələcək hesabat dövrlərinin xərcləri	146269,40	161304,92
verilmiş avanslar		
təhtəl hesablar		
<b>Sair aktivlər</b>		
<b><i>Cəmi qısamüddətli aktivlər</i></b>	<b>30212079,73</b>	<b>51311166,88</b>
<b>CƏMİ AKTİVLƏR</b>	<b>30543423,73</b>	<b>51734945,93</b>

KAPİTAL VƏ ÖHDƏLİKLƏR	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
<b>I. KAPİTAL</b>		
<b>Ödənilmiş nominal (nizamnamə) kapitalı</b>	15050000,00	25200000,00
<b>Emissiya gəliri</b>		
<b>Geri alınmış kapital (səhmlər)</b>		
<b>Kapital ehtiyatları:</b>	0	0
yeniədən qiymətləndirilmə üzrə ehtiyat		
digər kapital ehtiyatları		
<b>Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)</b>	3516673,86	8227698,48
Hesabat dövründə xalis mənfəət (zərər)		8070899,87
Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər		
Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	3516673,86	3156798,61
Elan edilmiş dividendlər		-3000000,00
<b><i>Cəmi kapital</i></b>	<b>18566673,86</b>	<b>33427698,48</b>
<b>II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR</b>		
<b>Sığorta ehtiyatları:</b>	10723260,49	16813938,29
Həyat sığortası sahəsi üzrə :	10723260,49	16813938,29
Qeyri-həyat sığortası sahəsi üzrə:		
<b>Qarşısızalma tədbirləri fondu</b>		
<b>Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər</b>		
<b>Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər</b>		
<b>Təxirəsalınmış vergi öhdəlikləri</b>		
<b>Kreditor borcları :</b>	0	0
əməyin ödənilməsi üzrə		
büdcə üzrə		
sosial sığorta və təminat üzrə		
digər məcburi ödənişlər üzrə		
asılı təşkilatlar üzrə		
sair kreditorlar		
<b>Sair uzunmüddətli öhdəliklər:</b>	175281,31	0
gələcək hesabat dövrünün gəlirləri		

alınmış avanslar	175281,31	
<b>Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər:</b>	224206,88	3775,51
təkrarsığortaçı üzrə		
təkrarsığortalı üzrə	224206,88	3775,51
<b>Təsisçi və ya səhmdarlarla hesablaşmalar</b>		
<b>Sair öhdəliklər</b>		
<b><i>Cəmi uzunmüddətli öhdəliklər</i></b>	11122748,68	16817713,8
<b>III . QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR</b>		
<b>Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər</b>		
<b>Qısamüddətli qiymətləndirilmiş öhdəliklər</b>		
<b>Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər</b>		
<b>Kreditör borcları:</b>	849801,19	1417630,44
əməyin ödənilməsi üzrə		3000,00
büdcə üzrə	777157,61	1202688,90
sosial sığorta və təminat üzrə		
digər məcburi ödənişlər üzrə	5890,47	17187,73
asılı təşkilatlar üzrə		
sair kreditörlər	66753,11	194753,81
<b>Sair qısamüddətli öhdəliklər:</b>	4200,00	4200,00
gələcək hesabat dövrünün gəlirləri	4200,00	4200,00
alınmış avanslar		
<b>Təsisçi və ya səhmdarlarla hesablaşmalar</b>		
<b>Sair öhdəliklər</b>		67703,21
<b><i>Cəmi qısamüddətli öhdəliklər</i></b>	854001,19	1489533,65
<b><i>CƏMİ ÖHDƏLİKLƏR</i></b>	11976749,87	18307247,45
<b>CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR</b>	<b>30543423,73</b>	<b>51734945,93</b>
Qeyd : Ödənilməsinə zəmanət verilmiş məbləğlərin cəmi*		

Forma № 2S

Azərbaycan Respublikasının  
Maliyyə Nazirliyinin  
5 dekabr 2008-ci il  
İ-125 №-li əmri ilə təsdiq edilmişdir.

**SİĞORTAÇININ (TƏKRARSIĞORTAÇININ) və HÜQUQİ ŞƏXS SİĞORTA BROKERİNİN  
MƏNFƏƏT və ZƏRƏRİ HAQQINDA HESABAT (rüblük və illik)**

Sığortaçının (təkrarsığortaçının ) və ya sığorta brokerinin adı: **" PAŞA Həyat Sığorta " ASC**

Hesabat dövrü : 2013-cü il

*ilin əvvəlindən artan yekunla*

*manatla*

Gəlirlər	Məbləğ
<b>Əsas əməliyyat gəliri:</b>	19621768,74
birbaşa sığorta üzrə sığorta haqları	19062527,02
təkrarsığorta üzrə təkrarsığorta haqları	594,29
sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə	327016,30
təkrarsığortaya verilmiş müqavilələr üzrə komissyon muzdlar üzrə	231631,13
<b>Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)</b>	-6502476,71
<b>İnvestisiya gəlirləri üzrə</b>	<b>2857098,51</b>
<b>Subroqasiya gəlirləri</b>	
<b>Sair gəlirlər</b>	33221,22
<b>CƏMİ GƏLİRLƏR</b>	<b>16009611,76</b>
Xərclər	
<b>Əsas əməliyyat xərcləri:</b>	<b>2135672,37</b>
sığorta ödənişləri və sığorta məbləğləri üzrə	1046812,34
qaytarılan sığorta haqları üzrə	14962,34
tənzimləmə xərcləri	
təkrarsığortaya verilmiş sığorta haqları üzrə	1073897,69
qarşısız alınma tədbirləri fonduna ayırmalar üzrə	
sığorta fəaliyyəti üzrə sair xərclər	
<b>İşlərin aparılması xərcləri</b>	3728388,42
<b>Sair xərclər</b>	
<b>CƏMİ XƏRCLƏR</b>	<b>5864060,79</b>
<b>Maliyyə mənfəəti (zərəri)</b>	10145550,97
<b>Mənfəətin nizamnamə kapitalna yönəldilən hissəsi</b>	
<b>Vergiqoyulmadan əvvəl mənfəət (zərər)</b>	10145550,97
<b>Mənfəət vergisi</b>	2074651,10
<b>Hesabat dövründə xalis mənfəət (zərər)</b>	8070899,87